

Sənət adamları Prezidentimizin və ordumuzun yanındadır



və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlara inanmamağa, Ali Baş Komandanımızın, rəşadətli ordumuzun ətrafında sıx birləşməyə çağırırıq. Azərbaycan xalqı öz çoxmillik tarixində bütün müharibə və döyüşlərdə böyük şücaət nümayiş etdirmiş, ən çətin mərhələlərdə ona qarşı həyata keçirilən təcavüzkar fəaliyyətlərin qarşısını qəhrəmanlıqla almışdır. Unutmayaq ki, tarixi ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Tanrı Azərbaycanı və Azərbaycan əsgərini qorusun, xalqımıza və Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin! Biz birlikdə güclüyük! Zəfər bizimlədir!”

Mən rəssamam, mədəniyyət işçilərinin bu müraciətinə qoşularaq, ordumuzun qələbəsini böyük səbirsizliklə gözləyirəm. Bilirsiniz, ən çox Şuşa üçün darıxmışam. Şuşa Azərbaycanın tacıdır. Böyük mədəniyyət ocağıdır. Burada Azərbaycanın məşhur incəsənət xadimləri yetişib. Mənim də əsas arzum Şuşada Azərbaycan rəssamlarının əsərlərinin sərgisini təşkil etməkdir. Bu əsərlər arasında qələbəmizi təmin edən qəhrəman döyüşçülərimizin portretlərinin olacağı şübhəsizdir.

İnanıram ki, tezliklə Qarabağ azad olunacaq, dağıdılmış, yerlə-yeksan edilmiş tarixi mədəniyyət abidələrimiz bərpa olunacaq və bu yerlərin mədəni həyatı yenidən dirçələcək.


Elçin ORUCOV,
Əməkdar mədəniyyət işçisi,
rəssam

Azərbaycan Ordusunun erməni təxribatına qarşı əks-hücumlarının başlamasından çox az vaxt keçməsinə baxmayaraq, uğurlarımız hər bir azərbaycanlıda böyük qürur hissi doğurub. Xalqımızda işğal altındakı torpaqlarımızın azad olunacağına böyük inam yaranıb. Bu inamı bizdə möhtərəm Prezidentimiz İlham Əliyevin cəsarətli, müdrik siyasəti yaradıb.

müharibəyə hazırlaşır, Ermənistan dayan-dırılmalıdır. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımı səviyyədə təsir edə bilməmişlər. Əgər onlar işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaq-dır. Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq və haqq-ədaləti bərpa edəcək”.

Mən cənab Prezidentin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Həspitalında müalicə olunan yaralı hərbiçilərlə görüşündəki çıxışını diqqətlə izlədim. Dövlət başçımızın bu çıxışı Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaratmışdır. Həmin görüşdə Prezidentimizin bu sözlərini xatırlatmaq istərdim: “Azərbaycan xalqı bu işgalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib. Dünyanın ali beynəlxalq qurumu olan BMT-nin nizamnaməsində göstərilir ki, hər bir dövlətin özünümüdafiə haqqı var və biz bundan istifadə edirik, özümüzü müdafiə edib, əks-hücum əməliyyatına keçib bu gün düşməyə sarsıdıcı zərbələr endiririk”.

Xalqımız bu günü böyük səbirsizliklə gözləyirdi. Yaxşı bilirdik ki, dövlətimiz



günü-gündən qüdrətlənir, ordumuzda islahatlar aparılır, onun təchizatı gücləndirilir. Cənab Prezident dəfələrlə bəyan etmişdir ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz güc yolu ilə torpaqlarımızı azad edəcəyik.

Həmin görüşdə dövlət başçımız dedi: “Bütün beynəlxalq ictimaiyyətə sözlərimi demişdim ki, Ermənistan yeni